



Nurafiz

DAHA DEYƏMMİRƏM

Daha deyəmmirəm qayıdım geri,
Çırmanıb kül töküm, ev tikim kənddə.
Şəhərdə adına yazdığınış şəri
Görəsən, oxuyub kim sevdikənddə?!

Yenə kim əndərdi gileylərini,
Qınağın bələdi getdiyim yolu.
İldə üç-dörd dəfə kəndə gəldiyim,
Qırx ildir şəhərdə getdiyim yolu?!

Ağac olammadım yol qırığında,
Kölgəmə siğmadı bir qarışqa da.
Uzaqdan-uzağal salam yolladım,
Heç dadı qalmadı bir qarışda da.

Çıxıb öyəcəyim nəyim qalıb ki,
Öyüddən, danlaqdan keçibdi dəha.
Adına yazdığınış birçə misramı
Son dua biləydi kaş ki, Allaha.

BİR MİSRA O YANA BAŞQA HAVADI

Bir misra o yana başqa havadı,
Orda itirmişik ömrün dadını.
Vaxtı səbrimizin cibinə qoyub,
Ayrılıq qoymuşuq hələ adını.

Sevincin tamını yadırğamışq,
Daha yaşıımızın dərd ölçənində.
Ayaga durammir xatirələr də,
Yolunu azibdi fikrin çənində.

İllərin yel döyen payız vədəsi,
Qismətin sonuncu payıdır yollar.
Daha əvvəlki tək vaxt çapammırıq,
Daha üzümüzə qayıdır yollar.

DAHA DƏRD DƏ BEZİB MƏNDƏN

Ha sıxdadım, ha ləlidim,
Hey döz deyir, demir gecdi.
Sınıq-salxaq bir ümidi
Öyraşincə - ömrü keçdi.

Günlərimin dadi qaçıb,
Gün yaşamır günüm dahan.
Əlli yaşı yorub gəldim,
Ayrılıqdı yönüm dahan.

Daha dərd də bezib məndən,
Xoş günlər gəlin yadıma.
Paltar yaraşmırsa, neynək,
Ölüm yaraşır adıma.

NAĞIL

Getdin...
Sükuta bələdin minalanmış səbrimi-
səsinin şəkli qaldı yadımda.
Daha
yaddasımı diksindirir
hər gələn xəber
ayrılıq adında.

Hər gün
ömrümün qapısını döyür
ayrılığın ərkələ.
Söylə,
necə nağıl qoşum sənə
ayağı yalın ürəklə?

MƏN ÖMRƏ LAYLA ÇALDIM

Gəldiyim yol upuzun,

Nəfəs dərdim arada.

Neçə güvənc yerində

Ağ göründü qara da.

Halal söznən azad ollam

Ömür adlı bu qəfəsdən

Bələni aşdim daha,
Yol gedirəm ahəstə.
Ömrə layla çalmışam
Sözümün dizi üstə.

Durub kimə ərk edim,
Qanlı tutum niyəsə?
Eh... özümə uduzdum
Mən bu ömrü deyəsən.

FİKRİM DAMIR AĞIR-AĞIR

Qəfil dönüb geri baxdım,
Xatirələr kövrək, həzin...
O səs onun səsi idi,-
Mən tanıyan Nurafizin.

Piçiltilar xatirənin
Qapısını döyür pəsədən.
Halal söznən azad ollam
Ömür adlı bu qəfəsdən.

Vaxtın səbri daralıbdır,
Fikrim damır ağır-ağır.
Daha ömrün yaşıları
Payızın ovcuna yağır.

ALIN YAZIN “HƏBS” OLUB

Qayğıların ağrısı
Saçlarına dağılib.
Yuxusuz gecələrin
Qanı gözə sağılib.

Alın yazın „həbs” olub
Barmaq adlı qəfəsdə.
Piçiltin qərib düşüb
Bu piyadə nəfəsdə.

Onsuz da hara çəksən
Ayrılıq gülümşənir.
Elə sus, sükutunla
Oxuya bilim səni.

BELƏCƏ, BƏXTİMİN GÜNORTA VAXTI

... Beləcə, bəxtimin günorta vaxtı
Yenə yanaqlarım nəm işgalində.
Axşamı aq şama ləlik düşübüd,.
Yığvalım gün döyür işiq halında.

Canımın ağrısı dadamal quzu,
Təliyə bilmirəm özgə sağımla.
Ərkim də çatmayır ayrıqlıqlara,
Deyəm ki, peşkəşdi - dağıt, yağmala.

Yarası qan verir qaysaq yerindən,
Çəməndə boy verən lələsi təzə.
Oxunan nəğmənin havası köhnə,
Lap Nuhdan qalmadı, naləsi təzə.

HƏR EV BİR AÇARDI

Şəhərdən gəlmışəm, qapımız bağlı,
Ay qonşu, de, bizim açar sızdırı?
Anam sağ olsayıdı gileyənərdi:
"-Günü daşa dönəmiş niyə gözləmir?"

Hər ev bir ağacdı, suyu kəsilib,
Ömrü ovub gedən "eh"di ac dərdi.
Günə çıxan yoxdu, ağızı günədi
Boşalan evlərin ehtiyac dərdi.

Bos qalan evlərin işığı yetim,
Qarənlıq eymənir divardan-daşdan.
İt səsi kəsilib həyat-bacanın
Sükutu dağılmır daha obaşdan.

Evlər öz içində sıxlıb qalıb,
"Ay qonşu" səsine hay verən yoxdu.
Meyvələr ağacda "qız qarıybıd",
Yetimə-yesirə pay verən yoxdu.